

ŞTANQLI QUYU NASOSLARI İLƏ İSTEHSAL OLUNAN NEFTİN YÜKSƏK MƏHSULDARLIĞININ ƏLDƏ OLUNMASI YOLLARI

Həsənova N.A., Şahmuradova Y.Ə.

Ştanqlı quyu nasosları ilə neftin mexaniki üsulla istismarı dünyada ən geniş yayılmış üsuldur. Belə ki, bu üsulla neftin çıxarılması 60% Şimali Amerikanın və 70% bütün dünyanın, o cümlədən Azərbaycan Respublikasının payına düşür. Ştanqlı quyu nasosları ilə neftin istismarının belə geniş yayılmasının başlıca səbəbi sadə konstruksiyaya malik olması, orta və az məhsuldar quyuların istismarı üçün əlverişli olmasıdır. Bu nasosların köməyi ilə gün ərzində 500 m^3 -ə yaxın maye yer səthinə qaldırıla bilir. Ştanqlı quyu nasoslarının istismarı za-manı bir çox problemlər ortaya çıxır ki, bu problemlərlə mübarizə indi də aktualdır.

Zəif sementlənmiş süxurlardan ibarət quyuların istismarı zamanı süxurların sürüşərək laydan quyuya dolması təbii hadisədir. Uzun illər ərzində bir çox mübarizə üsullarının işlənilərə hazırlananmasına baxmayaraq qum tixacları ilə mübarizə bu gün də aktual olaraq qalır. Çətin şəraitdə ştanqlı quyu nasosları ilə quyuların istismarında nasosun normal işini təmin etmək üçün xüsusi qoruyucu qurğu və ya quruluşlardan yaxud texnoloji üsullardan istifadə etmək vacibdir.

Quyuların istismarı zamanı ən çox çətinlik törədən amillərdən biri qum tixaclarının yaranmasıdır. Qumun neftlə birlikdə nasosa daxil olması onun detallarının vaxtından əvvəl dağılmamasına, həmçinin plunjerin silindrədə tutulmasına səbəb olur. Qum tixacları quyunun hasilatının kəsilməsinə, kəmərlərin deformasiyaya uğramasına və bir çox avadanlıqların da sıradan çıxmamasına səbəb olur.


Nasosu qumun zərərli təsirindən qorumaq üçün bir çox tədbirlər həyata keçirilir. Bu tədbirlər aşağıdakılardır:

- 1) quyu mayesi axımının tənzimlənməsi;
- 2) xüsusi növ qumqovucu plungerli nasosların istifadəsi;
- 3) maye axımında nasosdan keçən qumun konsentrasiyasının azalması və bu axımın hərəkət sürətinin artırılması məqsədilə neftin quyunun boru fəzاسına axıdılması;
- 4) boru ştanqlarından istifadə.

Süzgəc və separasiya üsulları ilə qumun ayrılmışından geniş istifadə olunur. Qum lövbərləri müxtəlif konstruksiyada hazırlanırlar. Bu üsulun əsas mahiyyəti nasosa daxil olan axımın istiqamətinin dəyişilməsi və sürətin azalması hesabına qumu neftdən ayırmadır. Qum lövbərlərindən ən effektiv növü firlanan lövbərlərdir (şək.1). Qaz və qumun çox çıxdığı quyularда qaz-qum lövbərlərindən istifadə edilir(ЯПП-1) (şək.2).

Qaz-qum lövbəri ЯПП-1 bir-biri ilə B deşiyi açılmış xüsusi mufta 5 ilə birləşdirilmiş, iki qaz 4 və qum 7 kameralarından ibarətdir. Lövbərin yuxarı kamerasına sorucu borucuq 3, aşağı kamerasına isə konik keçirtmə ilə təchiz(снабженная конической насадкой) olunmuş işçi boru 6 bərkidilmişdir. Lövbər nasosun girişinə 1 eyni zamanda lövbərin gövdəsini sorucu borucuqla əla-qələndirən ötürücündən (через проводник) 2 birləşir. Qum kamerasının aşağı ucunda kar mufta 9 vintlənir.

Nasosun işi zamanı maye quyudan qaz kamerasına A deşiyindən girir, qaz neftdən ayrılır. Sonra buxara verilmiş (отсепарированная) neft B deşiyindən xüsusi mufta ilə və işçi borudan qum kamerasına istiqamətlənir; qumdan ayrılmış maye qum kamerasında həlqəvi fəza ilə qalxır və deşikdən xüsusi mufta ilə nasosun girişində sorucu boruya 3 daxil olur.



Şəkil 1. Firlanma tipli qum lövbəri: a – lövbər; b – daxili boru; borunun sonluğuna keçirmə;

Şəkil 2. Qaz-qum lövbəri
lövbəri: 1 – köçürmə; 2 – daxili bor; 3 – gövdə; 4 – sonu qapalı mufta

Bundan başqa nasosu qumun zərərlə təsirindən qorumaq üçün torşəkilli, çinqılı, mineral-keramik, metal-keramik qum süzgəcləri buraxılır.

Qaz amili yüksək olan quyularda parafinləşmə baş verir ki, bu da qaz-qum lövbərində genişlənmiş qazın soyuducu təsirindəndir. Parafin çöküntüsü boruların divarlarını, ştanqların üzərini tutaraq mayenin yolunu kiçildir. Parafinlə həddən çox yüklenən ştanqlar nəticədə qırılır. Bundan başqa nasosun yollarında, klapanların daxilində, qaz-qum lövbərində yığılan parafin kürəciyin yəhərə oturmasına mane olaraq nasosun məhsuldarlığını aşağı salır və quyunun normal işinə mane olur. Parafinləşməyə qarşı mübarizə aparmaq üçün boruları isti buxarla qızdırır, isti neft məhsulları vurur, yaxud boruları quyuda elektrik cərəyanı ilə qızdırırlar. Ən geniş yayılmış üsul borulara buxar verilməsi üsuludur. Bunun üçün ППУ-2 buxar generatorundan istifadə edilir. İsti mayeni – nefti, kerasini qaldırıcı borulara və

ya istismar kəməri ilə qaldırıcı boruların arasındaki boşluğa vurmaq mümkündür. Bu zaman quyunun işi dayandırılmır.

Ədəbiyyat

1. Kərimov K., Musayev M. Dərinlik nasoslarının istismarı-nın təkmilləşdirilməsi. Bakı-1999, 250 s.
2. Mustafayev S.D. Quyuların şanqlı dərinlik nasos üsulu ilə istismarı, Bakı-Elm-2010, 677 s.
3. Аливердизаде К.С. и др. Расчёт и конструирование оборудования для эксплуатации нефтяных скважин. Москва, 1959, 562 с.
4. Молчанов А.Г., Чиченов В.Л. Нефтепромышленные машины и механизм. Москва, «Недра», 1983, 305 с.